

İlham Əliyev:

Azərbaycan Suriyada humanitar inkişafa töhfə vermiş və verəcək ölkələr arasındadır

Erazi münaqışları, müxtəlif qrupların tərəfdikləri terror hadisələri, ölkə-daxili çekişmələr bölgə-lərdə siyasi sabitliyin pozulması ilə nəticələ-nən, ən ciddi və insanla-rın taleyi ilə bağlı olan miqrant problemi dünya siyasetinin gündəmində-dir. Problemdən çıxış yolları axtaran Qərb, o-cümlədən Avropa ölkə-ləri dəfələrlə bir araya toplaşib "təkliflərini" bildirsələr də əslində evlərini tərk etməyə məcbur qalan mühacir-lərə ədalətsiz, sərt, qey-ri-insani münasibət "diqqət və qayğıının" həqiqi mənzərosunu orta-yə qoyur.

Son günlərdə keçirilən beynəlxalq müşavire və konfranslarda dünya siyasetinin gündəliyində başlıca problem kimi önəmini saxlayan miqrantlara qarşı münasibətdən narahat olduğunu bildirən Prezident İlham Əliyev qəçqin, köçkün ağrı, acısını yaşmış Azərbaycanın məsələyə münasibətini açıqlayır. Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranan qəçqin probleminin həllini heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardım olmadan, daxili imkanları hesabına həll edən Azərbaycanın tolerantlıq, humanistlik təcrübəsinin teblığının vacibliyini öné çeker. Cenevre görüşləri ilə bağlı mövqeyini açıqlayan Türkiyənin Prezidenti Rəcəb Tayyib Erdoğanın bildirdiyi kimi aidiyəti olub-olmayanların iştirak etdikləri səməresiz müzakirələrin sonradan bağlı qapı qarxası arasında davam etməsi ilə problemin həlli yolları qeyri-mümkündür.

Dünyada iqtisadi böhranın daha da dərinleşdiyi bir zamannda regionun ümumi inkişafına mənfi təsir göstərən eyni ssenari əsasında, planlı sürətdə həyata keçirilen xarici müdaxilələr nəticəsində Yaxın Şərqi - İraqda, Suriyada, Liviyyada davam edən münəqışlər, qanlı toqquşmalar, müharibələrin davam etmesi miqrantların sayını artırır. "Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz de vaxtile çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqışının nəticəsində bir mil-yondan çox Azərbaycan vətəndaşı qəçqin, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə tekbaşına üz-üzə qalmışdı. Bildiyiniz kimi, adambaşına ən yüksək köçkün, qəçqin səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tedbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köckünlərin, qəçqinlərin yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdırıbilməşik" söyləyen Prezident İlham Əliyev Londondakı çıxışında da oxşar faciə ilə üzləşən insanların çətinliklərdə çıxmazı üçün Azərbaycan təcrübəsinin üstünlüklerində bəhs etdi.

Londonda keçirilən, miqrant probleminin həllinə yönəlmış "Suriya və regiona dəstək" konfransında çıxış edən dövlətimizin başçısı vurğuladı ki, ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır



Azərbaycanın müstəqilliyinin ilk günlərində rastlaşdığı vəziyyəti xatırlayaq. Qerbə tərəfdəşlik, berabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdərlər etsa də təessüf ki, ölkəmizin bu səmimi münasibəti lazıminca qiymətləndirilmirdi. Hadi-sələrdən çıxarılan nəticə bu idi ki, Qərbən siyaseti beynəlxalq hüquqa deyil, eksər hallarda güc prinsipinə əsaslanır. Qərbə, o-cümlədən Avropanın Azərbaycan-a öyge münasibətinin əsasında da İslam dünyasına rəqib baxışlar olub. Azərbaycanın müstəqil siyaset yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə eti-nasızlıq göstərən, öz fealiyyətini tabeçilik, diktat və "böyük-kicik prinsipləri", sivilizasiyaları toqquşması ideologiyası üzərində qurən Qərb strukturlarının öyge yanaşmasını görərək xarici siyasetini qarşılıqlı münasibətlərə uyğun formalasdır.

Vaxtile Ermənistanın torpaqlarımızı işgali nəticəsində yaranan qəçqin, köçkün problemi ilə üz-üzə dayanan, o ağır zamanlarda başqa ölkələrdən gələrək respublikamızda siyinacaq tapan yüzlərlə mühaciri yerləşdirən Azərbaycanın da səsinə səs verən olmamışdı. Hazırda "miqrant yerləşdirmə problemindən" çıxış yolları axtaran Avropa İttifaqına daxil olan ölkələrin başçıları da zamanında Azərbaycanın üzləşdiyi çətinliklərə etinəsizliq göstərildilər. Kənardan heç bir yardım və dəstək almadan doğma evlərindən didərgin salinan 1 milyondan artıq məcburi köçkünən sosi-

al-məsiət problemlərini daxili imkanları hesabına həll edən Azərbaycanın təcrübəsi indi çoxları üçün örnəkdir. Bu faktin özü Azərbaycanın qüdrətli, müstəqil dövlət olmasına göstərən amıldır. Siyinacaq tapmaq, canlarını qurtarmaq üçün Avropana pənah gətiren, qite dövlətləri tərefindən bigənəlik göstərilən, vətənini, əmlakını, doğmalarını itirmiş insanlar üçün böhran olan və getdikcə artan miqrant problemi dillərəsə münasibətlərin gərginləşməsinə də səbəb olur.

Yaranmış vəziyyətdən öz məqsədləri naminə istifadə edən təxribatçı qüvvələr, radikal qruplar çox təhlükeli faciə ilə nəticələ-nən islamofobiya, ksenofobiya, antisemitizm kimi mənfi meyillərin güclənməsinə çalışır, əlavə münəqışə ocaqlarının yaranması üçün təriqətlər arasında çaxnaşma salırlar. Təbii ki, yaranan mənzərə müsəlman aləminin ayırmaz hissəsi olan Azərbaycanı da narahat edir. Məsələyə münasibətini "Biz həmisə çalışırıq ki, dillərəsə, sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermışık və öz nümunəmizi ortaya qoymuşuq. Ona görə bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılıqlı bizi narahat edir. Bu, çox təhlükeli meyillərdir. Azərbaycan öz tərefində çalışacaq ki, bu meyillərin yumşaldılması və müsbət məcraяa yönəldilmesi üçün öz səyərləri göstərsin" sözü ləri ilə bildirən cənab İlham Əliyev problemi yaradacağı fəsalərin menfi nəticələrinin aradan qaldırılması üçün illərin lazımlığı gələcəyini diqqətə çatdırır. Dialoq

əvəzinə qarşıdurmanın, anlaşılımazlığın, ədavətin söz sahibi olduğu müasir dövrümüzdə dinlərarası münaqışları qızışdıraraq, isteklərinə uyğun tökülen qanclar dan zövq alanlar kimi haqsız ölümərin hökmüne imza atanlar da, qurbanlar da bəlliidir.

İslamofobiya amilindən yararlanaraq müsəlman ölkələrində qarşıdurma yaradan qüvvələr miqrantlara qarşı qeyri-səmimi münasibətlərini göstərir. Qərb ideoloqları mükəmməl hazırlanmış texnologiyalardan ustalıqla istifadə edərək milli münaqışələr zəminində çekişmələr yaradırlar.

Londonda "Suriyaya və regiona dəstək" konfransı keçirmək miqrant probleminin həlli yolları axtaranlar üçün etnik təmizləməyə məruz qalan Azərbaycanın təcrübəsindən istifadə ən səmərələrə əsuldur. Təkcə Suriyadan olan 2 milyondan artıq qəçqin məskunlaşdırığı Türkiyə ümumilikdə Avropa ölkələrinə üz tutan qəçqinların sayı qədər mühicirə siyinacaq verib.

Bu problemi həlli yollarını axtaran Avropa İttifaqı Türkiyə ilə müyyən əməkdaşlıq və müzakirələr aparsa da, qardaş ölkədə baş verən terror hadisələrindən də Şərqi ölkələrində münaqışə yarananların ssenarilərinin izləri görülməkdədir. PKK-nın tərəfdişi terrorlarla, Avropadan dəstək gərən etnik separatizmle baş-başa qalan Türkiyə hər cür təzyiqlərə tab getirərək qəti və siyasi irade-sinin yenilməz olduğunu bildirir. Bellidir ki, Qərbən məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili çekişmələrə sövq etmək,

yerüstü və yeraltı sərvətlərini nə-zarətdə saxlamaqdır.

Miqrant problemi ilə bağlı müzakirələrin intensivləşməsi öz maraqları naminə Yaxın Şərqi və Afrika ölkələrində bilərkdən mü-naqış və problemlər yaradaraq "demokratiya, insan hüquqlarının qorunması" pərdəsi altında dövlət əməkdaşlığına fərman verən dairələrin isteklərinə uyğun yaranan miqrant köçü ilə üzü-üzə dəyərən Avropanın özü çəş-baş qalıb. Geosiyasi maraqlarını gerçəkləşdirmək naminə daim təzəyiq altında saxlanılan müsəlman dünyasını nəzarətə götürən Qərbən Əfqanistanda, İraqda, Tunisdə, Liviyyada, Suriyada yaradıldığı qeyri-insanı şərait bu ölkələri qan gölüne çevirib. Xüsusi Suriyada demək olar ki, Əsəd tərəfdarlarından başqa yerli əhalil qalmayıb. Töredilən silahlı toqquşmalardan yaxa qurtarmağa çalışanlardan ibaret miqrant ordusu, qəçqin böhranı qarşısılınmaz fəlakətlərlə neticələnir.

Son iki ildə daha da intensivləşən və əsasən Avropana yönələn qəçqin köçünü qəbul etməyə tələsməyən, bəzən isə miqrantlarla dəhə sərt reftar edərək onları alçaldan "qoca qıtə"nin başbılənlərinin son söz deməyə iqtidarlari çatır. Avropana mühaci-rət edən yüz minlərlə miqrantın taleyi hələ də qarənləqdir. Beynəlxalq Mıqrasiya Təşkilatının açıqlamasına görə, ötən il Yunanistandan keçməklə Avropa ölkələrində siyinacaq tapmaq istəsələr də dənizlərde batan, soyuq hava şəraitinə dözməyərək həyatlarını itirən miqrantlar ən adı yaşayış hüquqlarından belə məhrümduurlar. Malta, İtaliyaya, Çexiya, Macarıstan, Almaniyyaya, Slovakiyaya, Ruminiyyaya üz tutanları qəbul etməkdən imtina halları isə daha ağır nəticələr verir.

Həqiqət budur ki, dünya iqtidaiyyətinin gözü qarşısında müsəlman qəçqinlərə işğəncələr verilir. Bu cür ədalətsizliyə düberən Azərbaycan təbii ki, yaranan vəziyyətin gərginliyini görüb susa, ədalətsizliyə dözə bilmir: "Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır. Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır" söyləyən Prezident İlham Əliyev donor ölkə olan Azərbaycanın sadiq qaldığı tolerantlıq və müxtəlif dinlərə etirəm duyularına hörmətlə yanaşıldığını diqqətə çatdıraraq bildirir ki, ən önemli sülhür: "Buna görə de Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir... Əlbəttə ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqdə davam edəcəyik." Azərbaycan ədalətin, insanlığın tərəfdarıdır. "Bütün vacib beynəlxalq məsələlərle bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əger bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqışelerin və dini, milli zəməndə qarşıdurmalara sayı da azalacaqdır" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bir nümunə, bir örnəkdir. Bütün dinlərə qarşılıqlı hörmət Azərbaycan xalqının normal həyat tərzi-dir. Bəzi ölkələrdə isə bu normal həyat tərzi pozulub və irqçılık, ksenofobiya, islamofobiya hökm sürür. Dinlərə qarşı düşmən münasibət isə bütünlükdə dünya üçün təhlükə, faciələrə aparan sehv ideologiyadır.

Xuraman İsmayıllıqızı, "iki sahil"